

Nizami Gəncəvinin estetik görüşlərinin intermediallıq kontekstində analizi

Mətanət Vahidova

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: vahidovametanet@gmail.com

Annotasiya. Klassik ədəbiyyatda intermediallığın təzahürü olan ekfrasiə dair onlarla nümunə göstərmək mümkündür. Nizami Gəncəvinin sənətlərə sevgisi, bu mövzular üzrə kifayət qədər bilgiyə malik olınası onun hər poemasında musiqi, heykəltərəşliq, rəssamlıq, nəqqəşliqlə bağlı məqamlara bu və ya digər dərəcədə yer ayırmasından da görünür. Onun yaradıcılığında musiqi və rəsm sənətinə xüsusi münasibat bir çox tadqiqatçılar tərəfindən vurğulanmış, mövzu ətrafında müxtəlisif araşdırımlar ərsəyə gəlmİŞdir.

Nizamiyə görə, sənət birləşdirici enerjiyə malikdir. Onun əsərlərində hətta episodik obraz və ya hadisə belə, şairin sənət konsepsiyasını aşkarə çıxarıır. Bu baxımdan təsviri sənət və musiqi ilə bağlı olan ideyalar əsərin nüvəsinə daxil olaraq, intermedial kontekst yarada bılır. İntermediallıq haqqında yalnız o zaman danışmağa dəyir ki, simvollar koqnitiv yaradıcılığın əsas elementlərinə çevrilə bilsin, əsərin xarakterinin, mahiyyətinin formallaşmasında hər hansı rola malik olsun. Odur ki, Nizami yaradıcılığında sənətə münasibət heç də ötəri və ya təsadüfi xarakterli deyil.

Mütəxəssislər Nizami yaradıcılığını dövrün musiqi sənəti ilə bağlı təsəvvürə malik olmaqdə ən dəyərli nümunələrdən hesab edirlər. Digər əsərlərində musiqi elementlərinə ötəri rast gəlinsə də, "Xosrov və Şirin" Nizaminiñ musiqiyə ən geniş yer verdiyi poemasıdır. Xosrovlə Şirinin musiqi üstündə Barbad və Nikisanın dilindən deyişməsi əsərin bir neçə fəslini təşkil edir. Burada biz dahi şairin musiqisinin dərin bilicisi olduğunu görə bilirik. Nizami Gəncəvinin bütün yaradıcılığında təsviri ekfrasiə olduğu kimi, musiqi ekfrasisinə də onlarla nümunə göstərmək mümkündür. Onun nəhəng yaradıcılığını digər aspektlərdən olduğu kimi, intermediallıq kontekstindən də araşdırıldıqca çox dərin, fəlsəfi, psixoloji qatlara enmək, bədii-estetik dünyagörüşünün detallarına bələd olmaq mümkündür.

Açar sözlər: intermediallıq, Nizami Gəncəvi, musiqi, ekfrasi

Məqalə tarixçəsi: göndərilib – 04.10.2021; qəbul edilib – 14.10.2021

Analysis of Nizami Ganjavi's aesthetic views in the context of intermediality

Matanət Vahidova

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: vahidovametanet@gmail.com

Abstract. There are dozens of examples of ekphrasis manifestations of intermediality in the classical literature. Nizami Ganjavi's love for the arts and his sufficient knowledge of these topics can be seen in the fact that in each of his poems he devotes more or less space to music, sculpture and painting. In his work, a special attitude to music and painting has been emphasized by many researchers, and various studies have been conducted on the subject.

According to Nizami, art has a unifying energy. Even an episodic image or event in his works reveals the poet's concept of art. In this sense, ideas related to fine arts and music can enter the core of a work and create an intermedial context. Intermédiality is worth talking about only if the

symbols can become the main elements of cognitive creativity, have any role in shaping the character and essence of the work. Therefore, the attitude to art in Nizami's work is not spontaneous or accidental.

Specialists consider Nizami's work to be one of the most valuable examples of having an idea about the musical art of the time. Although it is found in other works due to its musical elements, "Khosrov and Shirin" is Nizami's poem that gives the most space to music. Khosrov and Shirin's Barbed and Nikisa conversations over music form several chapters. It is possible to show dozens of examples of musical ekphrasis in Nizami Ganjavi's all work, as well as in the descriptive ekphrasis. As we study his great work in the context of intermediality, as well as in other aspects, it is possible to descend to very deep, philosophical, psychological layers, to get acquainted with the details of his artistic and aesthetic worldview.

Keywords: intermedialism, Nizami Ganjavi, music, ekphrasis

Article history: received – 04.10.2021; accepted – 14.10.2021

Giriş / Introduction

Ekfrasis yalnız struktur-semantik vahid olmayıp, poetikanın vacib elementlərindən biri kimi, həmçinin müəllifin və personajlarının mənəvi dəyərlərini, estetik baxışlarını əks etdirməkdə əhəmiyyətli rol oynayır. Ədəbiyyatın musiqi və təsviri sənətlə qarşılıqlı əlaqəsi intermediallıq kontekstində yalnız son onilliklərdə ədəbiyyatşunaslıq predmeti olaraq öyrənilməyə başlasa da, ümumən bu münasibətlərin mövcudluğu antik dövrlərə gedib çıxır. İstər Şərq, istərsə da Qərb klassik ədəbiyyatında intermediallığın təzahürü olan ekfrasiə dair onlarla nümunə göstərmək mümkündür.

Əsas hissə / Main Part

Nizami Gəncəvi yaradıcılığında musiqi və rəsm sənətinə xüsusi münasibət bir çox tədqiqatçılar tərəfindən vurgulanmış, mövzu ətrafında müxtalif araşdırımlar ərsəyə gəlmüşdir. Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan şairi Nizami" əsərində dahi şairi "rəng və əhəngi sevən sənətkar" adlandırmış [6, s.276].

Böyük söz ustadının digər sənətlərə sevgisi, bu mövzular üzrə kifayət qədər bilgiyə malik olması onun hər poemasında musiqi, heykəltəraşlıq, rəssamlıq, nəqqaslıqla bağlı məqamlara bu və ya digər dərəcədə yer ayırmadan da görür. Nizamiyə görə, sənət birləşdirici enerjiyi malikdir. Təsadüfi deyil ki, ikinci poemasında Şirin Xosrovu rəssam Şapurun çəkdiyi rəsmədə görür və aşiq olur. Şapur 3 gün ardıcıl eyni şəkli çəkir və Şirin rəsmi hər dəfə göründə Xosrova bir az da vurulur. Müxtalif poemalarında Nizami təsviri sənətlə bağlı epizodlar təqdim edir: Fərhadın əsərləri haqqında sövqlə bəhs etməsi, Nüşəbənin sarayındakı ipək üzərindəki rəsmələrin təsviri, rəssamlar arasında keçirilən müsabiqə və s.

Fərhad əsərdə usta bir sənətkar kimi əvvəlcə Çində birlikdə sənət öyrəndiklərini deyən Şapurun dilindən öylür: (*Külliŋlə başlarkan sənətkarlığa / Yeri quş qayrib yüksək baliğa. / Qızıl bir rəng alır işindən güllər / Daşlara damırla Çin naqşı çəkar*) [4, s.182]. Şapurun rəssamlıq hünəri 3-cü əsrə yaşamış böyük sənətkar Mani ilə müqayisə edilir ("Nəqqaslıqdə Maninin yenidən (dünyaya) gəlməsi müjdəsinə verirdi") [2, s.61], yaxud "Mani qüdrətli nəqqas içəri girdi, Öpüşləri ilə yera naxış vururdu" və s.) [4, s.103]; Fərhadın Bisütün dağını çapılıb rəsmələr nəqş etməsi isə Maninin ən məşhur "Ərjəng" əsəri ilə müqayisə edilir ("Şirinin surətini külliŋlə o daşın üzərinə (Mani) Ərjəngi çəkdiyi kimi hakk etdi") [2, s.188].

"Xosrov və Şirin", "Yeddi gözəl" poemalarında sadəcə öz sənətkar qəhrəmanlarının qabiliyyətini təsvir etmək üçün müqayisə müstəvisində böyük sənətkar Maninin adını bir neçə yerdə çə-

kən Nizami Gəncəvi "İskəndərnama"nın "Rum və Çin nəqqaslarının yarışı" adlı hissəsində ondan Reydən Çinə yola düşən peyğəmbər olaraq bəhs edir.

Həmin fəsildə kimin daha yaxşı sənətkar olduğunu müəyyənləşdirmək üçün şahla xaqanın hüzurunda Rum və Çin rəssamı arasında müsabiqə təşkil edilir. Aralarına pərdə çəkilir. Müəyyən olunmuş vaxtdan sonra ərsəyə gələn isə iki rəssamin yaratdığı tamamilə eyni 2 rəsm asəri olur. Bu vəziyyət hər kəsi çəsdir, qarar verməkdə çatinlik çəkirlər. Pərdə qaldırıldıqda rumlu rəssamin lövhəsi üzərində həmin o mükəmməl rəsm görünür, çinli rəssamin əl işi isə parıldayınca cilalanmış boş bir lövhədən ibarət olur. Pərdə yenidən örtüldüyü zaman hər ikisinin lövhəsində yena eyni rəsm canlanır. Və beləcə, aydın olur ki, Çin rəssamı rəsm çəkməmiş, öz lövhəsini rəqibinin çəkdiyini ayna kimi əks etdirəcəyi qədər cilalamışdır. Lakin müsabiqənin mağlubu olmur, hər ikisinin gördüyü işi mükəmməl yerinə yetirdiyi deyilir.

Burada hər iki rəssamin əl işini şair metaforik olaraq "Ərjəng" adlandırır ("Hər iki "Ərjəng" in birdir peykəri"). "Ərjəng" rəssam, nəqqas Mani tərəfindən gözəl rəsmlərlə bəzədilmiş bir kitabdır. Rəvayət olunur ki, bu kitabda o qədər gözəl şəkillər varmış ki, Mani onun səmadan gəndərildiyini, müqaddəs olduğunu iddia edirmiş. Poemanın sonrakı satırlarında Nizami nəqqas Maninin sənətkarlığını Çinə səfəri zamanı qarşılaşdıq vəziyyətlə bağlı şərh edir: gəlişindən xəbər tutan rəssamlar onu sinamaq üçün da hovuz üzərində su illüziyası yaradırlar. Rəsm o qədər məhamətə işlənir ki, susuz çöllərdə günlərcə əziyyət çəkən Mani aldanıb hovuzda tərəf qaçır. Su doldurmaq məqsədilə "hovuz" toxundurduğu kuzusı sınır. Mani çinli sənətkarların hiyləsini anlayıb bu rəsmin üzərinə həqiqidən seçilməyən, üstüna qurdular daraşmış ölü it şəkli çəkir – susuzluqdan yansa da, kimsə bu köpək lesionin görə bu daş hovuzda yaxınlaşmasın, xəyalı puç olmasın deyə. Beləcə, Nizami nəqqas Maninin yüksək istədiyi ilə yanaşı, zəkasından da söz açmış olur: "Onun zəkasının göstərdiyi sehrkarlıqdan | Ona və onun Ərjənginə sığındılar." Bu episodda təsviri sənətdə estetik mövqə baxımından realizm nümunəsini görürük.

Sənətşünas Telman İbrahimov Nizaminin "Rum və Çin nəqqaslarının yarışı" süjeti vasitəsilə təsviri sənətin iki təbəti barədə fikir yürütdüyünü qeyd edərək yazır: "İki təsvir üsulu var və onlara uyğun – iki növ rəssam var: Birincisi – hecdən reallıq yaradan, ikincisi – mövcud reallığın kamıl güzgüsünə əvvilərək sənət yaradan." (Müəllif bu mövzudakı qısa fikirlərini bəslər qeydə tamamlayır: "P.S. Kim deyə bilər ki, Nizami Gəncəvi filosof, şairlə bərabər, sənətşünas olmayıb!?" [7, s.3].)

Əlbəttə, burada reallığı "hecdən" yaratmaq məsələsi mübahisəlidir. Çünkü nə olursa olsun, sənətin əslİ artıq Mütləq Yaradan tərəfindən yaradılıb və istanilən sənət reallıqda artıq var olanın əksidir. Sənətin ontoloji əsasına istinad edən Platonun mimesis (taqlid) nəzəriyyəsi sənətin həqiqi varlığı dərk etmək imkanı (əslində isə imkansızlığı) məsələsini qoyur. Platonun gerçəklilikin taqlidi kimi şərh etdiyi sənət ikiqat taqlid kimi ("taqlidin taqlidi", "surətin surəti", "kölgənin kölgəsi") mövcuddur: reallıq düşüncəni (ideyanı) taqlid edir, sənət isə mövcud reallığı. Platona görə, həqiqətə sənətlə deyil, ideyaya uyğun əsərlər yaradan insanların yaradıcı fəaliyyəti ilə yetmək mümkündür.

Aristotel isə taqlidi insanın ilkin, fitri mülkiyyəti hesab edir. Sənətin mahiyyəti olan taqlidin əsasında təsvir edilənlə təsvirin oxşarlığı (üst-üstə düşməsi) dayanır. Onun düşüncəsinə, gerçək olan elə taqliddir. Elə buna görə də təsvir edənən shəhəri-ruhiyyə və xarakterini əks etdirək izləyicidə hər hansı təsəssür yaradan sənət əsəri Aristotelə görə, bədii həqiqəti ifadə edir.

Beləliklə, "Şərəfnamə"də epizodik obraz olan Mani və onun iştirakçısı olduğu kiçik fəsil, əslində, Nizaminin sənət konsepsiyasını aşkarə çıxarıır. Bu baxımdan təsviri sənətlə bağlı olan bu ideya əsərin nüvəsinə daxil olaraq, intermedial kontekst yarada bilir. İntermediallıq haqqında yalnız o zaman danışmağa dəyir ki, simvollar koqnitiv yaradıcılığın əsas elementlarına çevrilə bilsin, əsərin xarakterinin, mahiyyətinin formallaşmasına hər hansı rola malik olsun. Vizual və səs elementlərinin söz vasitəsilə ifadəsinin mümkünzsüzlüyü haqqındaki fikirlərə cavab olaraq qeyd edək ki, ekfrasis obyekti deyil, obyektin doğurduğu hiss və düşüncəni ifadə edir. Odur ki, Nizami yaradıcılığında sənətə münasibət heç də ötəri və ya təsadüfi xarakterli deyil.

Rənglər insanın həyatında yalnız dekorasiya rolunu oynamır. Ta qədim dövrlərdən bəri rənglər sənətdə, məişətdə və hətta siyasetdə simvolik anlam kəsb edib. Bu baxımdan rənglərin insan üzərindəki təsiri, psixoloji mənalandırmalar hər zaman tədqiqatçıların və sənətkarların diqqət mərkəzində olub. Leonardo da Vinçi qədim yunan alımlarının bu barədəki fikirlərini qəbul edərək, rənglərin təbiətdəki 4 ünsürlə bağlı olduğunu yazdı: "qırmızı – alovə, sarı – torpaq, mavi – havaya, yaşıl – suya bağlıdır". Lakin rənglərin rəmz olaraq qarşanılması həmisi olmasa da, çox vaxt mədəniyyətlərə görə dayışır. Nizami Gəncəvinin əsərlərindəki rəng simvolizmi təsəvvür mədəniyyətinə əks etdirir.

Nizaminin "Həft peykər" poeması dilimizə, əsasən, "Yeddi gözəl" şəklində tərcümə olunsa da, onun "Yeddi portret" (Yevgeni Bertels), "Yeddi obraz" (Zümrüt Quluzadə), "Yeddi şəkil" (Tağı Xalisbəyli) tərcümə variantlarının təklif olunduğu da məlumatdır. Poemanın ideyasına, buradakı hekayələrin mazmun və mahiyyətinə baxsaq, yaqın ki, bu variantların hər biri indikindən da haç məqbul hesab edilməlidir. Nizami yazdığı poema haqqında "Surətpərəstlər üçün surəti qəsəngdir, / Məzmun sevənlər üçün də məzgi (lapəsi) vardır" – deyir [3, s.290].

Övvəldən sonra 7 rəqəmlə kodlaşdırılan bu əsər rənglər baxımdan da dərin fəlsəfi-psixoloji kontekst kəsb edir. Burada Bəhrəmin şənba günü qara (kəsrət) günbədə getməsi ilə başlayan yolu cümlə günü ağ (vəhdət) rənglə bitir: qara – sarı – yaşıl – qırmızı – füruzə – səndəl – ağ rəng marşrutu üzrə davam edən bu macərada rənglər əhəmiyyətli kod rolunu oynayır. Klassik Şərq ədəbiyyatında rəng simvolizimi bütövlükda mədəniyyəti, estetikanı olduğu qədər həmçinin müəllifin özünü, bədii dönyagörüşünü ifadə etmək baxımdan əhəmiyyətlidir. Əgər çağdaş ədəbiyyatda rəng mənalandırması düşüncəndən daha artıq hiss və emosiyaları ifadə edirəsə, klassik ədəbiyyatda bu baxımdan vurğu təsəvvüfi-rəmzi mənalandırma üzərindədir. Nizaminin yalnız "Yeddi gözəl" poemasında deyil, bütün yaradıcılığında əksini tapan ekfrasistik təsvir və rənglər bu qənaəti möhkəmləndirir.

Mütəxəssislər Nizami yaradıcılığını dövrün musiqi sənəti ilə bağlı təsəvvürlə malik olmaqdən dəyərli nümunələrdən hesab edirlər. Bu baxımdan şairin yaradıcılığında musiqi, o cümlədən musiqi sənətində Nizami ırsının yeri və mövqeyini araşdırın əsərlər yazılb. Lakin müşahidələr göstərir ki, ümumən bu mövzuda olduğu kimi, bu tədqiqatlar da daha çox musiqişünaslar tərəfindən aparılıb və məsələnin musiqi tərəfi üzərinə vurğu edilib.

Digər əsərlərində musiqi elementlərinə ötəri rast gəlinsə də (məsələn, "Yeddi gözəl" poemasında ov zamanı Bəhrəm şahı müşayiət edən Fitnənin istedədləri arasında onun məharətlə rud və cəng calınası, gözəl rəqs etməsi bir neçə beylət təsvir olunur; Onu danlayan dostuna Maçnun "İki düz alətin nəğməsimi var! Bərbət ayri olar, mizrab düz olar" cavabı verir və s. yüzlərlə nümunə gətirilmişər), "Xosrov və Şirin" Nizaminin musiqiyə ən geniş yer verdiyi poemasıdır. Xosrov nəğməsiz bir udum bədə içməyən, çalğı və rəqs izləmədən günün keçməyən bir obraz olaraq təsvir edilir. Sərkərdə Bəhrəm Çubin onun haqqında şayią yayarkan aylancaya bağlılığını bələ ifadə edir: "Bir çalğı (rud) səsinə verər bir ölkə, / Ona nəğmə xoşdur bir eldən bəlkə."

Şirinin həsratılı taqətdən düşən Xosrov Barbədin məclisi ələ almasını əmr edir. Poemada deyil ki, Barbəd bildiyi yüz nəğmədən yalnız ən çox bəyəndiyi otuzunu ifa etdi. O, bərbətdə ifa edərək oxuduqca nəğmələri gah ürək verir, gah can alır - gah kədərləndirir, gah ümidi bəxş edirdi. Bu fəsildə Barbədin ifa etdiyi nəğmələr bir-bir sadalanır: "Gənci-badavərd", "Gənci-gav", "Gənci-suxtə", "Şadırvan-mirvarid", "Təxti-taqidis", "Nimruz", "Naqusi", "Övrəng", "Fərrux-ruz", "Səbz dər səbz", "Müşguya", "Şəbdiz", "Şəbi-fərtux" və s. "Böyük şair melodiyaların adalarını sadalamaqla kifayətlənmir, həm də onların hər birinə qısa, metaforik xarakteristikalar verir və onların dinləyicilərda hansı hissələri oystatlığıni təsvir edir" [8, s.37].

Xosrova Şirinin musiqi üstündə Barbəd və Nizamının dilindən deyişməsi əsərin bir neçə fəsili təşkil edir. Burada biz dahi şairin həmçinin musiqinin dərin bilicisi olduğunu görə bilirik. İki xanəndənin bir-birinə cavab olaraq oxuduğu nəğmələr müxtəlif mövqular üzündə ifa olunur: rast, zirafət, rahavi, hisarı, üşşaq, İsfahan, Novruz pərdəsi və digər mövqələr. Bir çalğı və pərdələrinin; ud, rud, setar, cəng, təbil, bərbət, kərənay, saz, ney, dəf kimi musiqi alətlərinin adları çəkilir. Hər iki

ifaçı məharətlə çalıb-oxuyur. Eyni zamanda poemada Nikisa və Barbədin oxuduğu hər bir muğam öz xarakterinə uyğun olaraq təsvir edilir.

"İqbalnəma"da 29 müğənninən yer alması, hər hissədə müğənninin bir başqa musiqi alatında ifası, hər ifadan bir başqa əhval gözlənilməsi, "Əflatunun çalğı aləti qayırmazı" fəsilində Ərəstunun təkəbbürü üzündən küsüb saraydan gedən alimin saz düzəltməsi və s. kimi epizodlar da şairin musiqiyə olan sevgisindən xəbər verir. Yeri gəlmışkən, adıçəkilən fasilədə Əflatunun saz hazırlaması prosesi elə kiçik detallarına qədər dəqiqliklə təsvir olunur ki, Nizami Gəncəvinin musiqi elminə dərindən bələdiyi qətiyyən şübhə doğurmur.

*Eşidib burada o, nalə, fəryad,
Etdi bu ahənglə bir nəğmə icad.
Rudda bu ahəngi münasib yerdə
Quru bağırsaqdan bağladı pərdə,
İcibəş qabağa çəkarək dari,
Düzəltidi, bağladı o, pərdələri.
Ceyran dərisinə çəkdi qara rəng,
Quru ud səslənib oldu xoşahəng.
Bir xeyli cəhd edib fikrinə uyğun,
Düzəltidi, nəhayət, o bir arğənun.
Telləri yaxşıca köklənmiş bu saz
Başladı verməyə ahəngdar avaz... [5, s.73]*

Ərəstunun sazinin nəğməsindən nəinki insanın şadlandığı, hətta vəhşi heyvanların da aramışlığı yazılır, yəni onun düzəltdiyi alət sanki schirliymış kimi cəidən bütün canlıları əfsunlamış gücündədir. Burada şair gözəl musiqisinin psixologiyaya ecazkar təsirindən, söz qədər dəyərli olduğundan bəhs edərək, sənətin estetik gücünü əks etdirir.

Nəticə / Conclusion

Bu və başqa nümunələr Nizami Gəncəvinin musiqi estetikasına da yaxından bələdiyi təsdiqləyir. Bu bilgilərin poemada geniş miqyasda yer alması klassik ədəbiyyatda musiqi ekfrasisinə ən mükəmməl nümunələrdəndir. Ümumiyyətlə isə Nizami Gəncəvinin bütün yaradıcılığında təsviri ekfrasisa olduğu kimi, musiqi ekfrasisinə də onlarla nümunə göstərmək mümkündür. Musiqişüsnas S.Abdullayeva yazır: "Nizami Gəncəvinin "Xəmsə"sinin və biza çatmış lirik şeir beytlərinin ümumi sayından (28626) 758 beyt, yəni beytlərin 1/38 hissəsi bilavasitə musiqi ilə bağlıdır" [1, s.205]. Dahi Nizami bütün böyük sənətkarlar kimi öz sənətinin dəyərini bilirdi, ucalığına bələ idi və deyirdi:

*Kimin söz pərdəsində ahəngi var, sehri var,
Özü yerdə olsa da, ruhu göylərdə yaşar.*

Nizami Gəncəvi söz pərdəsində öz ahəngi, söz tablosunda öz rəngi olan, bir çox elm və sənət növələrinin sirlərinə vaqif olan dünya dahisidir. Onun nəhəng yaradıcılığını digər aspektlərdən olduğu kimi, intermediallıq kontekstindən də araşdırıcıqə çox dərin, fəlsəfi, psixoloji qatlara enmək, bədii-estetik dönyagörüşünün detallarına bələd olmaq mümkündür.

Ədəbiyyat / References

1. Abdullayeva S. Nizamidə musiqi, musiqidə Nizami. Bakı, 2018.
2. Gəncəvi N. Xosrov və Şirin (filoloji tərcümə, izahlar və qeydlər Həmid Məmmədzadənin). Bakı: "Elm", 1981.

3. Gəncəvi N. Yeddi gözəl (filoloji tərcümə və izahlar Rüstəm Əliyevindir). Bakı: "Elm", 1983.
4. Gəncəvi N. Xosrov və Şirin. Bakı: "Lider nəşriyyat", 2004.
5. Gəncəvi N. İskəndərnâmə. İqbalnamə. Bakı: "Lider nəşriyyat", 2004.
6. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı: "Teknur", 2011.
7. İbrahimov T. Nizami Gəncəvinin "İskəndərnâmə" əsərində Rum və Cin nəqqəşlarının yarışı.
file:///C:/Users/User/Downloads/NIZAMI_GNCVININ_ISGNDRNAM_SRIND.pdf
8. Байрамова А. Поэмы Низами Гянджеви в контексте взаимоотражения искусств. Баку:
Изд. «Е.Л.» 2014.

Анализ эстетических взглядов Низами Гянджеви в контексте интермедиальности

Матанат Вахидова

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан

E-mail: vahidovametanet@gmail.com

Резюме. В классической литературе экфрасису как проявлению интермедиальности можно показать десятки примеров. Любовь Низами Гянджеви к искусству и его знание этих тем проявляется в том, что в каждой из своих поэм он уделяет больше или меньше места музыке, скульптуре и живописи. Многие исследователи подчеркивали особое отношение к музыке и живописи в его творчестве и на эту тему были проведены различные исследования.

По Низами, искусство обладает объединяющей энергией. В его произведениях даже эпизодический образ или событие раскрывает концепцию поэта об искусстве. С этой точки зрения идеи, связанные с изобразительным искусством и музыкой, могут войти в суть произведения и создать интермедиальный контекст. Об интермедиальности стоит говорить только в том случае, если символы могут стать основными элементами когнитивного творчества, сыгравть какую-либо роль в формировании характера и сути произведения. Поэтому отношение к искусству в творчестве Низами по своей природе совсем не случайно.

Специалисты считают творчество Низами одним из ценнейших образцов представления о музыкальном искусстве того времени. Хотя и в других его произведениях мельком встречаются музыкальные элементы, «Хосров и Ширин» это поэма, в которой Низами уделяет музыке больше всего места. Разговоры Хосрова и Ширин посредничеством Барбеда и Никисы с музыкой составляют несколько глав произведения. Здесь мы видим, что великий поэт также является глубоким знатоком музыки. В творчестве Низами Гянджеви можно показать десятки примеров музыкального экфрасиса, также как и изобразительного. Изучая его великое творчество в контексте интермедиальности, также как и в других аспектах, можно прийти к очень глубоким философским, психологическим пластам, познакомившись с деталями его художественного и эстетического мировоззрения.

Ключевые слова: интермедиальность, Низами Гянджеви, музыка, экфрасис